

# Zəfər Muzeyinin yaradılmasına hazırlıq işləri davam edir

□ *Ötən il dekabrın 3-də Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında sərəncam imzalamışdır. Artıq bu istiqamətdə işlərə rəvac verilmişdir.*

həmçinin ölkənin ən böyük və müasir maarifləndirici, vətənpərvərlik ruhunda tərbiyəedici mərkəzi kimi fəaliyyət göstərəcək.

Bununla əlaqədar müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət İşçi Qrup yaradılmışdır.

Mədəniyyət Nazirliyindən bildirmişlər ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması üçün lazımi materialların toplanılmasına başlanmışdır. Artıq vətəndaşlarla yanaşı, dövlət qurumları tərəfindən də müvafiq materiallar toplanmaqdadır. Bildirilib ki, muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda, xalqımızın qəhrəmanlıq irsini və qazanılmış qələbəni müasir təqdimat metodları



ilə tamaşaçıya çatdıran məkan olacaq. Vətən müharibəsinin gedişini müasir texnologiyalar vasitəsilə canlandıracaq muzey,

Muzeyin konsepsiyasının ilkin layihəsi də İşçi Qrupunun üzvlərinə təqdim edilib.

**M.MÜKƏRRƏMOĞLU,**  
"Xalq qəzeti"